

# Molla Nasreddin

№ 1

Молла Наср-Эддин

Kijmeti 15 kəpiq

Jeni il munasəbəti ilə



05

Molla Nasreddin  
tarixini kabyl etməlijiq.  
Nə milad Masih nə Mavlyidi Nəbi-ancak Oktjabr inqilabi

1-75

By tqiñli mandan kabab ca-  
van joldasññ ortalıka koja bi-  
lardır. vo qoraqo kojajdarlar.

Səhbat xaqorast va Islam ta-  
rixləri barəsindədir.

Pas na vata qimi.

Maqar bas daqıl?

Maqar 1930 il bas daqıl.

Maqar 1348 il bas daqıl.

Va no kader no vokta taq Istan-  
jada salacaksı? va no vokta kader

Mohammed salacaksı?

Dogrusu - pejğməbər həzərlərinin  
hərəməti hələ bizim içimizdə  
bakıdır.

Hazır - by da subayınyz: indi  
qohna il geddi - taza il qeldi. Du-  
nən 1929, by qun 1930.

## Molla əminin təqəlfisi

Nadir bynən mo-nası?  
Bırın mo-nası by dur qı-  
yan Isa pejğməbərin mo-racəsində  
1929 il qəzidi.

By qun 1930 il qəzir.  
(əlahməməcəc - qora qəzir)

Ha bello - Islam tarixi. Islam  
tarixi hərdən başlançır? Məhammed  
pejğməbərin hicrətindən. By  
qun 1348 il dir, sabah - 1349 il  
otlaçak.

(axır - mano na qı olacaq?)

Xulasa .... nəticə qolaq.  
Suzun dizi - pejğməbərindən  
dalıca etməq və o tarixlər tabe'  
ölmək - bizi synının insanları  
çəlin - alıbdur.

Pas no edaq?

Bu butun tyllamak: qulno ta-  
rixlərin ustuna kərməzə kolam  
çaqmaq.

Sonra?  
Sona neşfəşə?  
Sona onı efləməq qı qohna  
guruq və assassız tarixlərin Jérina  
guruq və assassız tarixlərin "jerini"  
eňli bir tarixlə doldyrımkı qı, qur-  
reji arzda jaşjan camı! insanlar  
nozorundə o tarixlər bojuq bir hə-  
meti olsun.

O da ibarətdi bojuq və azamət-  
li oktjaber inkübəndən.

Joksa Isa və Məhammed - do-  
gurdan doğruq qalısa və məscid  
jarasəkdalar və qalıdan və  
məsciddən onları çəkmək la-  
zım doqıl.

No kader qalisa və mascidər  
jaşlışlar - koj onlarda jaşşalar  
Ancaq o kader.

Molla Nəsreddin.

## Hərdəm bir!

Musjo Napalijony çəşək bə'zi ida-  
rələrimizdən olan qolmo kyr bu-  
rokratlardan hesab eləmə qı, ada-  
mın qorəndə Roma oquzları qıbı  
mejdən oxyiyir.



lösinin başına minlər ilə fəlaqət  
açan Molla Məhammed Əmin  
Axynd zənn edirsiniz. İndi da,  
tymanhəngi, sallana sallana mə-  
həro çəkəb Əli şijalarino səqqı sah-  
ıñdır.

Jok, jok Musjo Napalijon, o ja-  
ziik mejmyn çox jakşa bilir gi, ar-  
tuk səqqı shəvhin lobıja davəsənən,  
yuznən səqə malasənən, qorbalıa  
səməq qondərməq gəvgəssən  
vakıt çökəndən olmuşdur.

Bünyə mejmyn başa düşdüyü hal-  
da, na o axyndı on yonlə ali şijaları  
başa düşmür. Və jona dejirələr  
naməzda üç ilə dörə arasında şəqq  
edəndə binanın qaraqojaq işçə-  
Jena onlar Rocab ilə axxıl ol-  
mak münasibəti ilə ağızlarıñvə bag-  
laşdırılar.

Jena de bejtulxaləx daxxil olan-  
da dejirələr qı. «Birəbbün fəsəfə-  
ja ulul, aşsar»

Joksa san Musjo Napalijony bö-  
zü qızılıbərimizə banzadırsın qı,  
quçquşda kadın qorəndə 12 imam-  
şıddı jəndən cəkardır.

Jok eziñiman Musjo Napalijon  
jakşa bilir qı, şövətə stajis etməq  
səxsexeq cəzajı olmuşdur, qıbı  
əsililərin dərdində kalmak da vacib-  
dir.

Böyük siz Musjo Napalijony Ba-  
qıvanı jykarla mahsilişində jaşajan  
və by vaktə kader jazık turq qui-  
gları!

Kuləsə mejmynlarıñvə suşur-ej  
qozə qorunmägeçən parvordiçər  
ələm!

Hərdəm bir.

## Qurdustan təkvimi.

1929 dekabr 30.

- Laçın dajrisindəki idmətiçilər  
şəhərkən qumurdur. By qun  
sentibər nojabir vo dekibr ajar-  
ları ugın masas cədvəli - vedo-  
most dytləyləkdər.

\*\*\*

1930 Janvar 1:

- Dajridək butun idmətiçilər  
və alyebə maşşaları, alacakları:  
Tors qımı by qun dajriñin kasi-  
nırıñı istirahət qumudur.

\*\*\*

1930 Janvar 2:

- By qun mukaddəs qundur.  
Laçın pycy jyrdy üçün nojabir  
vo dekibr ajarlaşına jemə puly  
veriliçoq. Hesahdarları istirahət  
qumudur.

\*\*\*

1930 Janvar 3:

- Maqtbələrə və çocuk jyrdynə  
odın puly veriliçoq. Pedaç jan-  
dsırılacakdər.

\*\*\*

1930 Janvar 4:

- By qun dajriñin radiolas-  
ma qundur. Çökəndə bori dili  
dylən radiomyyəniñ səsi açıla-  
caqdər.

\*\*\*

1930 Janvar 5:

- Qesa kyrsları və maqtəblorin  
həqiqətən qumudur. By qun La-  
çın kolybında bincə dəfə ol-  
raq kono tämaşas veriliçoq.

\*\*\*

1930 Janvar 6:

- By qun sığaççı qantılıar  
uçun mukaddəsdir. Çunqu by  
qun qəntı syaralımları kapılıs  
açılaçakdər.

\*\*\*

1930 Janvar 7:

- Laçın kooperativ restoranlarında  
islahat aparılaçakdər. Ky-  
lybdə by mosimda 19-ncı dəfə  
olmak «ac-harifər» ojnana-  
caqdər.

\*\*\*

Kalendor.

## Çağrıs

Molla Nəsreddin məcməysinin  
50-ci nomrosundə Ordubad koop-  
eratifindən çağırısaqlı qora Azgyr  
kooperatifidə 2 həftə arası qası-  
məjən iş haftasında işləyəndən son-  
ra joryüb qehmən kajdañ domus-  
va başqa kooperatirlərində əsqi kaj-  
dañ domıja çağırısaq.

Adresim: Baqsavetin kapıları-  
nın dəhlizi!

İmza: Molla Nasreddin.

Molla ami! sanı atam, anam  
kyrban-soni və veriram dytdygyz-  
myryc oryz vo kulduguznam namazla  
maña bir iləc elo!

Man bir qasib hovşanlı mollajam  
Kala Mastaga dajrişində bir qanti  
tapılımqız mömən tamlıqşımsı olsın  
Mən qandı icində neçə illərlə fəlak  
kolla xanəsi saxlayab və qandı  
ışşaları, çubuq kycu qılıcı «adam-  
eləşməs». Kyrandan, abcadən,  
qulustandan, şorşadın dars verdi-  
jim, həl məhamməndə həzər ab-  
ham, şübhə rüyadıq, mərsiyanıslı-  
qum, rovşanlıqda hamija ma-  
lym. Və həbelo habəla...

Azərbacjan syaralısanın sonra  
bir İstələk kaişə özümi fırkıja  
jazdrəd qəntı syarəd idiyim.  
Vyrzym, jaxdum, aqdim, biciđim,  
sojud, dojdum bisi qını manm  
xıymənd nafas alıbñim. Qanda  
məhərrəm «tabligh-i-nikid». Te-  
rəsə, qaldı - imam dəsəqətlərə  
xümməklərlərə, rəzə qolmək onları  
məhərrəm «tabligh-i-nikid».

1930 Janvar 8:

- Habsda kylaklar qeri jollan-  
saqısi vərədilidir.

1930 Janvar 9:

- İndi qısdır bir toxum saçıldı.  
Kılysələr dajridən butun qazibədər  
- Kanyanın anlayası - çox asçıbdır  
Hər işi, hər zədə-dalımnatdır

## Hovsan mallası

Qırca mahalınlarda solatı olan  
Kaqçagı, kylxırda har janan dolan  
Minlər vərəqsi qantardə kalan  
Bir rajon var adı «dolmamatlı»dır.

Har jetən byrada bir aya olsın  
Çok ciblər boşalub-az ciblər doydur  
Hər ajuq ispəklə qoldı, kovyldı  
Kəçmişlər.lap dadi-Dolmamatlıdır.

Bir zaman Qurt Kadim qoldı qaldı  
oldı

Risvət, pesqəşlər, qalırı boldy  
Hər jandan evinə xalçalar döldü  
Balı, qaydə, cada-dalımnatdır

Qoranhı - Əhmədə - byrada käləd.  
Çok arvd almır, o moda salır.  
On ue pərəntəntənt arvd arvd  
Bejün rol ojndad - dolmamatlıdır

Hərdaya qunda bir ojuq ojnamır  
Hes qundan hir koخoz dama odlan-  
ıltır.

Habsda kylaklar qeri jollan-  
saqısi vərədilidir

İndi qısdır bir toxum saçıldı.  
Kılysələr dajridən butun qazibədər  
- Kanyanın anlayası - çox asçıbdır  
Hər işi, hər zədə-dalımnatdır

Kamil.

## İq məsədi\*

- By cırxk palter nadir?  
- Cungu birzadən qolıram.  
- Kilylk taptırıma?  
- Xajir! deñir qohma aiver-  
çınan ittihad üzvi deñijsin.  
- Bir məş'lisi işci tap köhm  
o!

## İq joldaş

- Sanı qunu qoldım sanı  
qura bilmediim.

- İstirahət qunum idı.  
- Bazar  
- Marysa xalıxtın ad koj-  
lun qunu oju qətmişim.  
- Bazar ertəsi?  
- Arvd bosyjyrdym.  
- Taq qum?  
- Arvd alırdum  
- Çərsanbo?  
- Narkomın kohym qolıldı

kuşağına qətmişim.

**Allah bəndəsi**

Zakatala okrygy «İlisy» qondinin mollarlar, alvergilar, kylaklar ha-  
-Jeni Həjat» kooperativinin 2-ci mase çərəzədlər. Əz kohym  
duşan satışcası Haşim Abaqar og-  
-kardalarşın jaddan çkarmaz.

Mustaqikin ixtirə.



Kıya deñiralarında qabıq qədəmə kəltərlər qədəmə kəltərlər qədəmə kəltərlər.

ly jaxşırı mə'min, allah bondosidir. Əqliyi namaz vakti jetişdi, kooperativi bagışlaşdır qədir namaznaması. Oryxanlarında by votka kədar jer-  
-rində ditymsydyr. Həmin saxsən

By il «omvlyd»da kand olma-  
-digundan kand vero bilməjib - ona  
-qora mollarlardan urz istismidir.

Allah ocr versin.

Dəvə nalları.

**Hind kuzu**

Molla omi! aliah mardumzadəri-  
-nahat elosin, dogrydanda deñirler-  
-qi: qısqıya jaxşırı olanın qəçəl kiu-  
-zu evda kalmaz. Hər qazı bizim  
-allah insaf vermiş jazçalarşırmaz-  
-da aqşalarını, xejirli aqşalar bi-  
-zim teatrələr heç vəkt tankid kür-  
-turuşdur. Nə insaf jazçalar teatrələr-  
-məzəs kədər mazəməttir edirərki  
-manının teatrəlo on butun həvə-  
-sim zajlı olmuşdur, teatr adət qar-  
-londa başın aqşırıdu, ya jazçalar-  
-ları dediləri kusyuların hamisi  
-qozanğan kabagandır canlanırdu.

İsrağı qun bir qolino rafikim  
-mon rast qolib dedi: Balam səni  
-heç teatroda fländə qurmuram, na-  
-olyı? joxsa munzuviliyyəti? dedim  
-deyməcəm teatrəlo qətmə-  
-diyim aqşər sabobndır, byna bəs  
-bizim insaf qolmış jazçalarşırmaz  
-olyb, teatrələrən kədər jazçalar-  
-lıq manın şəvk wə havasını tama-  
-nilo qoturulubdur.

- A qisi onlar bos sozəldir,  
-bəs olma adam her deñilən işlir  
-verməz, o jazçaların cox malz-  
-ela belə jazçalar. Teatrələrən  
-indi sən qoran dejil bir qoranda-

**Qef manimdir.**

İsci faktyası tababəsi illə jedən deñir:  
-Nasihəti! aqah ol  
-Qef manimdir, qef manim  
-Man tam-mam dogry joł  
-Qef manimdir, qef manim.

Anıcların mözəb nadir  
-Moksadın wa matħab nadir  
-Kannarın maqtəb nadir  
-Qef manimdir, qef manim.

Olmalı işda fa'l  
-Son-atimdir kii - kal  
-Hej-soljarım dałla dał  
-Qef manimdir, qef manim.

Həddi nadir bir qasın  
-Nukşanın sejlosin?  
-Lap szaram qollosin  
-Qef manimdir, qef manim.

Qef manimdir mustaxṣar  
-Sez mono etmaz oṣor  
-Hor qasa olsyn xabor  
-Qef manimdir, qef manim.

Agor eysən.

kijamatdır? dedi bynlar toləbədər-  
-dir, toləbo bilet almak istəfirət.

- Jo'nı olmazır qızandundan hər  
-məqədən öz numazandası qolib mu-  
-aşjan mikkarda bilet ala va aparsa  
-oz talabələrinə palağı? ondaqı by  
-kijamat kopma? no toləbələr niz-  
-jat qoşor no dağı by kojına ha koj-  
-ma olar.

A qisi mon sanı bir aqşər başlı-  
-adam bilirən, rohmatlıq oğlu samı  
-lap ovannıssan!

Her şəxiñ ozuno maxsəs bir mo-  
-zijati, her sejirin bəzəqəlli olar.  
-Masala Asyrıyanı məzijati bəzə-  
-jarmakdur. Səxsej utemjöñ məzijati  
-joti arvətlərinə jmamdan qəçəndə  
-agacı dañda xıxarı, kaldırıub  
-«Hejdar»-i də səsi qolqıçoq çəqər-  
-madır. Teatrələrin ləzzəti və mo-  
-zijatida onun kabagandır basa has  
-səz qıjı olmasdır, joxsa saçıf  
-dinc, səsəs olanda onyx no lozzat?  
-Həm nojindən bilinmişçi byra teatr  
-dər?

Goroz bir tavr ilə çıraq karpayı-  
-dan içri daxıl olyd. . . . adamın  
-kadar adam jısgüşəbi qəməq  
-məməni dejil, həq, qıjı alımı qo-  
-turub lap ata baba qunudur. Rəfi-  
-kimdən soryşdym qalam by no

- 2 manat 3 sahədən 1 manat  
-40 kəpijo kadar.

**Hejyanları şıqajeti**

Biz 3000 karamal-Başa «Ət  
-həzərləjan idarə» toradından sahə-  
-ri adən təmim etmək üçün alısan  
-mallaşır. Bir simalı Kafkasja va  
-Riyasidən Bağça qalib cəkəndə  
-o kədar qoşal vo qoq idiq ki biza  
-taməsaja əqlənlərin vəyollarına  
-jagħi qabab dusdur. Ancak Bağda-  
-da at həzərləjan idarə bizi oz baza-  
-sən qatırıb doldırdayan sonra  
-qedi öz isti otagunda bizimn ötmiz-  
-zəq ababundan jeməja. Biž-jad-  
-dan cəkdük. Biž-jasədgħum ba-  
-za-mejdancada duz bir metr ka-  
-lantxanda palçik var byz bi ka-  
-sa qununda qes qes qunduz byrad-  
-jaħmel, iż-żekka hejlo temiġi hyrad-

İmza: Kara mullar tarlindən  
-vaqil edilmiş - *Caroċċa kards*

**Kısysyryrlar**

Molla omi! dekabir ajin 24-də  
-jolm düşü - Tavys dijari - Ta-  
-vys kiridit - saragat - idarəsinə.  
-Qordim by idarə əscitər ara-  
-sunda bejjuq bir maşyəstir ju ver-  
-misid. Idarə əscitərinin birincisi  
-jaşas bylara no hadisə juz verdi-  
-cini sorışdıykə - aşnam man ca-  
-vali verdiqi qesi can hajəndar-  
-kossada - piş - axtar - dedim ha-  
-lam nə vərdur?

- Aj xanım! basna donum  
-hyra işci teatrosadır məndə xid-  
-metçığım jəy bi klimenta qucum  
-çatmaç bir az yecylsyn ver! -  
-xanım kas kabagun, tyrsydb  
-dedi: Queen catmaç sami qı  
-çatırbı giləmlənən? satılıb jokdry!

Qordum damşədən hər is-  
-kümacıq iləmən qosıldı horamız bir  
-dans jeddi abbaslıq bilet alab  
-ırçıra torai tavələnəldi.

Molla omi! poli-poli dogdryda  
-«Hind kuzu» - - - by satrı oxy-  
-janda koxsryanı dejanşan by  
-adam dolı olyb, nodi neçə jəni  
-dogrydanda Hind kuzu?» jal-  
-danı - Hind kuzu? - olma?

Xejr ancak manın arzında  
-dejil «dogrydanda Hind kuzu» ona  
-Hakimi xanım - Fatma xanım -  
-İlan xanım - Flan xanım - xanım  
-xanım - xanım - - -

Joldasdan sorışdyn: balan  
-mon hara qatırıbsın? man qı işçi  
-qontlı teatrosuna getməq istəfirət-  
-di. Rəsikim qulub dedi: eli byra  
-işi qontlı teatrosadır, wə xə-  
-mənlardır, həkkatidə son duşun  
-xanımlardan deñilərəndərənca  
-qurulub. Amma mon hor çand  
-çök sijżit qoşımda, -şuqur olsın  
-allaha qı axşadəda «Hind kuzunu»

**Sagmlı ineq**

Şahtaxtu kredit şırqı doğry -  
-dan da bir çöklärına sagmlı ineq  
-olmusrdr.

25-ci ildqəi sadr Cobrajil Ka-  
-stan oglı 272 manat 82 k. saguk  
-aparmadır.

26-ci ildqəi sadr Molla Əşgar  
-2630 m. 69 kapiq sagmları. Kyi-  
-tyekci Rıza Agajaron 78 m. 38 k.  
-killyklyq Muhammed Sahtaxtun-  
-78 m. 59 k. sabit kvarak D. I. Ko-  
-mitissi 207 m. 80 k. Nəroşan D. I.  
-Komitissi 106 m. 25 k. İran tacir-  
-rindən Əşgar Aq Razi Aq  
-195 m. 66 k. İsmail Mahnyd oglı  
-116 m. Sadık Baba oglı 95 m. 60  
-k. Abbaslı Mystalı oglı 107 m.  
-17 k. Hejdar Əşgar oglı 103 m.  
-85 k. İmamkily Bagır oglı 112 m.  
-48 k. Mahammadəli Əli oglı  
-195 m. 38 k.

By sagmlı ineq ipini alında  
-dystan Molla Əşgar ozi 26-ci ildən  
-by ineqi quelci sagdungundan sonra,  
-oz dost aşna vo kohym akrabaları-  
-na da sagdurmussa.

+Baci-ogli+

Bali, tamaşa mudirijati saat-  
-ila 8-ədəmən maniv vo comastı  
-statı ibi alfaradı - qostarıländən  
-20 dəlikəcəq başlındır.

Molla omi! fotoşəbəqəlləhə  
-simli xalıkin - çıplak bilişər, tö-  
-pxalx, qılınlar, . . . masjid ibad-  
-larnın pah-pahı sadisən asimanı hu-  
-lond olyrdı. . . . həlo vallah by te-  
-atronym uş bojuq bir izhar möhə-  
-bət məsvyidir. Səhənd artistər  
-oyğun toləbat uzara opusdu-  
-mamın arkadıha palto, palto, çi-  
-karınmamıslıdən, joxsa hamamda  
-çukmuş adam - sojıqdan lap koj-  
-sar olardır.

Bir abbaslıq bir program adılk,  
-urdum jazibəl: Marjam xanım -  
-Hakimi xanım - Fatma xanım -  
-İlan xanım - Flan xanım - xanım  
-xanım - xanım - - -

- «Hind kuzu» - - - by satrı oxy-  
-janda koxsryanı dejanşan by  
-adam dolı olyb, nodi neçə jəni  
-dogrydanda Hind kuzu?» jal-  
-danı - Hind kuzu? - olma?

Joldasdan sorışdyn: balan  
-mon hara qatırıbsın? man qı işçi  
-qontlı teatrosuna getməq istəfirət-  
-di. Rəsikim qulub dedi: eli byra  
-işi qontlı teatrosadır, wə xə-  
-mənlardır, həkkatidə son duşun  
-xanımlardan deñilərəndərənca  
-qurulub. Amma mon hor çand  
-çök sijżit qoşımda, -şuqur olsın  
-allaha qı axşadəda «Hind kuzunu»

Mon fırırmı teatroja qız by sırm  
-solbot vermişdim - birdə qızınpən-  
-lozadən biri yszak zərənpən-  
-kördə. Təriqə çəqimis adamlar  
-əyib butun noşın dagdələ - . . . ov-  
-kətan tələb oldyndan sonra  
-görədüm və no eştidimi də ja-  
-dumda saxtaja bilməndim.

Dan fəldzə

**Hər jerdən**

— Qanıca inzbat idarəsi janına biri qəçə və biri qanduz məsylilijət aparan savad kyrşaların qəcili-müslişlərin çox havasla qoldıqlarından allahın rəhmətinə qətmirdi. Qanduz məsylilijət apara kyrşalar soyxdan zuqan olyb borq osurur. Qərəq by nece olacaqdır.

— Tavşuda qeybirlilino jymyrtta keşərləşən bir «İvan» joldas-Dəkabırın 17-sində maşında zərafat ilə bir xanumun saflığında xamit və onyu ləğdalarla jymyrtta həzirlajınan nahak jera o kodor kapaz — təməşlər qı axbərdə jazzx jymyrtta saflığında.

— Səhətxət feldər mintəkəsi — feldər — dallas Riza Kily-Cəbbər Qorım ogluñy arvadunun həssəndə dəlləqliq ojənində 18 uluc zarbasi ilə arvadın silində bər aməlijati corrəhija jəpməşdər. Kaduñlı işi allahı kalmışdır.

— Maxaxkala 6 nömrəli 7 sənaliq məqəb mülliimli Əlicənof, vyrüb jaradılgıb yəşk həla ozuna qəlməmişdir.

— Naxçıvanda olan mərzi kilyby arası qəsilməjən iş həftəsinin tərsinə həsa duşdudundan həftənin 7 qunuñu bağlı, kalan qunlarıñ uşq olyr.

— Qoççaj kooperativi axşana — sənəda bisiñin xorşaların içincə qəçən haftəndən kələb kəşkurnus kalkıklär toquldudundan o kadar dadlıolyr qı o xoşaqqan jejonlar-karşılıklarda saxlamışqər kajtartular. Dunan ancak 13-cə adam kysməydir.

**Öslinə kajıbdır**

Molla amil qəçmişdə bizim qon cədo qonaq və bazarları təşkilən — dürmək üçün hyrada-orada 7-liq lampa fanarları janbindərlər. Sonralar komünyixən byrada bir elektrik stansiyası tıqıldı və vəzir mejdəna kələb qəşidil. İndi jeno sehərimiz asılına kajıbdır, jeno mejdəndən lampyçıkları qoturlub, onlarıñ jerino tanaca çoxşalar kon dardılmışdır. İşğanın qölyändyndən və qoçşaların qala-cəyxşaları qı — rulduşundan heç qas byrym hyryna toxşışlıx şəxslər. Allah komyn — xoza omur versin.

O. O.

**Jeni əlifbada  
birə iqı**

Bir il tomardıq qı, Azərbaycan tərəf inzbatı, tərəf birə hərfdən arab alıftasından İsləmliyib.

Necatıca nə olyb? Əzələrləri qanara kojak və o suzumuzu dañışaq: Molla Nasreddinin naşrinin mikdari ki hər il müdəttində — hira işi artıbdır.

Əzəqə cordılardə by sojakdur.

Qıni qı var — hər janda olsa — işkiq və qorxanaeqdir.

Omən kabahadan bylytdə olsa — avval axır qumın işkü ozuñi qorxacaqdır.

**Kobristan quşası 91 nömrəli  
evin paradasında**



— Tolobo Aya Əli Rahimof — icrəm sonin sağlışana  
— Tolobo İdris Huseyn-zadə — sənəda  
şag ol.

**Jeni arteł**

Bir qun Qoççajda kystar işçiləri işgətəb arteł düzəltməq üçün iclas etdi. Kystarlar iclasda mərziyəzçi Colaforlı işi saat qozlaşırılar kystarçı mərziyəzi qalmadı — işiñ işkar kystar cükib sadri axtarıma həşəlşərlər, miňajat onlardan biri söridi evda nartaxta vənadsıq jərdo tapır. Artıq Colaforlı, nord ojndıqda işlədən hyraxha bilindəndən, onşonda 3 saat qeciq — dijindən, iclas qəmatlı intzam işi qeri kajıtmaga başlaşıllar.

Xəbərci.

**Zirəq oğyl.**

Axtar Kalkasada salior qəndi  
Man qını olqado hir oglan han?  
Xidmətiç, — firkaç, məzhabəci, dinci  
Məscidən hir momin müsəlman kamı.

Har nı iş istəsan olımdın qalar  
Fəlcələk, hər qısqıñ qəsəmxtasər  
İsim qəsiliq duşəra ajar  
O zaman man qını rovzəxan hanı.

Qohuo dost, aşınalar qazır boşnə  
Man bydr qeyçimis bək is həsənə  
Bunyinalı barəhar — həp məscid —  
Şəhər Baş ağıb min du'a oxyjan hanı?

Bir jarda mo'ryzə, bir jarda na-  
maz

Bir cibda — part bilet — bir cibda  
hojaç

Har jarda hormətimi, qəlim, işim  
saz

Mon qını nü juzlu pəhləvan hanı?

Heç işqi içmadım, içməram asla  
Qorsalar dejirən abram dava  
Sarı'nı lazımdı necə sy, həva  
O jolda man qılıñ can fışan hanı?

Mon jaxşuñ alaram har işin jerin  
Edirən Jerindo işin har birin  
Kansun qışı qırqaz har sozu'darıñ  
Mon qını çok dorin antajan hanı?

Koj olsın olyr na-by işin sony  
Kyrt qejmisi desinlar — bir kojuñ  
dony  
Bir qun bir al çoqib, cərəcək ony  
Ancak həla o qun, o zaman hanı?

**İşçinin şıqajeti**

Feletoñ namına  
Dovlañ dojirmanıne  
Birçə dolə et nəzar  
Ol işlərdən ha xəbor  
İşlər qoşır zələmt  
lök verən shəhəmijət  
Rahatlıq evi jokdryr  
Muñito xorlalar çokdryr  
Har qui gazet jazanları  
Qəstorlar çək nukuslar  
Jokdryr yataqmakları  
Artır jəbənmakları  
Jazxş işçilo həman  
Çök çapırş ol amanın  
Aldıbgı məaşlər  
Həç qurşırmış paltarlar  
Mudir baxmır by işə  
Agzı bənddir qışmışo.

İşçi.

**Telegraflar**

Kyba — okryz inzbat so'bəsi — Xaqmaz iləşlərin qız paltarı, almak üçün Xaqmazdan — qəti rdiji 2025 manata — inşaqlaş — havalar inşanından sonra isti paltar alıb məlisərə verəcədir.

Qanca — maarrif so'bəsi — Syra Qıncası — idarəsi və firka kimtəsi otaklarında 4-isti tabətəssir 12 dərəcəcə duşdudundan, işləmə mümkin olmadıqdan kapı və pancərələri açıq kəjmək lazımlı qələbil, ancaq hynın işinə malizə so'bəsində sovşyadın adamın əlliarı halınlı ditym.

Kazax — Jeldeş kooperativində kənd qələndə kəndə qajıç, və duqancularla verilir-qırnuq uşvrələr hər vəkəl olsa ala biliarlar.

Kystar kooperativində mudir Haj-kazirkən və işdan çəkarıldığndan başnamak-jarayın jerinə to'jin olmıs işçio həla işləri tovih vermir, deñir: man oz isti jerimiñ alımdan verəmər.

**Jalvarş**

Molla amil bi, Sirvan okryzy maarrif so'bəsi torfordan Başqıja ali maqtabda oxymaga qondırılan məydirə toləbər: İzzət Əziz oğly və Əli Həsimol, Başqıja qələndən bari jatmagə jerimiz olmadıqdan vənərən komisarsırlardan axşamlar qədib Başqı vəzqələndən bufetəde qəcalamaq möbəlyi ryktır.

Molla amil bir alino biziñ al bir alındızo Zəkatala maarrif so'bəsindən tokadı joly qəzelən məydirə toləbər — sansa bi bizə halimizə acı və bir çar tap.

**Məydirə toləbər.****Bildiriş**

Bütün Tavşu dajirəsində firkədən qənar olan jaramazlara və intrikasılara məlumat edirim qı nətori arzalar olarsa-jazmaku, kəbəl edirim.

Har qim istiqriji man 48-ci mənat fərdi vergi kojan dajirə işçilərini bohtana salan otura işləyi usyl oqradıb işlədərək və arzı jazaramıq həmin işçini 3 qunaq ibbi jaxşuları.

Və xaydx firkədan çıxanları, firkəjə kifartırsalar, İvan Tavşu dajirəsi asağı Əsərzülə qond kylakı.

**Ədəbi sequsular**

-Əsl və — bəkma-nanəcib olamaz  
\*\*\*  
Monda jib bir rolka, konsya qin.  
Lovinglərdən fəkat inançı jakin  
Səqə, sakaldən olsada püssün  
Qulca-əzaj satan-təbib olamaz

Ədəbəz.

**Maqtıb jazmak sən'əti**

hor tezən cismiməz tamass edən  
bad şəhəj ilə işləm idarəm.

By onyx birinci cumlesi idi. Hətto qək gəlibəsələr da tapınak olıy. Məsalə: «təb-i silə mubarəzə etməz  
əsənzəsə, məqəb jazməgi oyu -  
mə karə və vacib bildim.»

Qorunur by joldəşindən imdi Balzak və Bajron azərböyü. Amma qısim yoq jazlak Bajron və Bajron ları qısim oynamır.

Biz, məcməyimiz da, bejər ja -  
zularıñ jeridəşirdəndən qostormaş  
istijriq qı cavatırmazın böyük  
məharətlə məydiplər jazməsindən  
məksədləri minim qı az-maz sa-  
vadılları başa salımkadur.

Elo by saat okyaylı ozlər qır-  
dular qı manecə başa düşüşəm.

Ay manim Tyty kysy joldəşin,  
mən və manim qı manecə az-maz sa-  
vadılları sonin by galiz məq-  
tylynuñ no kədar okydərlərəda  
başa düşündürlər.

**Başa düşmən.****Hejtən təhrirli****1930 - ncy il üçün****Molla-Nasreddinə Abona olmak şartları:**

İdare və müessisələrin usun		Zəhmətqəs və zəhmətçilər üçün	
bir ajaklı . . .	m. 80 kapılı	bir ajaklı . . .	m. 60 kapılı
uc . . .	2 . . . 10 . . .	uc . . .	1 . . . 80 . . .
altı . . .	4 . . . 60 . . .	altı . . .	3 . . . 50 . . .
bir illi . . .	9 manat	bir illi . . .	7 manat

**Təq nüszəsi bir janda salıb allıda 15 kiplidir**


Səhərlərdə və kassabaldə har bir poçt idarəsi məcməyəməzə abona kablı etməz idarəsənən vəzifət.

Zinoyel qüsəsində № 14. Kommunisti gəzəsi koməndəndə  
məcməyəməz abona kablı olnuyr.

Ümət: Baqu. Qehmə-poçt qüsəsi № 64. Baxı, Crapo-nov. ya № 64.  
Bax Matbat modifiqli № 44. „İlliç“ Internasional matbat, Baqu. Saratovets Jelimoç, 37. Sətəri 2-399 Təsir 4770


# Istikraz varaklısını satan

# Sen başka ittifakdansan



(kassanın kabagundu)

Joldas kassisir xahis edirön manım varaklını qeri kajırasan, çünqun varakam  
yediyadyr. Joldas! Qec qedin, arttık atlın ok jetina kajumaz, qet jenl varaka al birde  
voktisiz salma:



Zyra tezat işçiləri ittihakının kiyibi, kapıcıları, başqa ittifak üzvlərinin kiyiba  
bynakmır.